



XALQ QƏZETİ

№ 11 (28983) 16 yanvar 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Fransanın səbiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ölkəmizdə səfərdə olan Fransa Respublikasının səbiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.**

Nikola Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu dedi və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Nikola Sarkozinin 2007-2012-ci illərdə Fransanın Prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndiyi vurğulanıb, bir çox sahələrdə əlaqələrimizin böyük inkişaf yolu keçdiyi qeyd edilib. Azərbaycan Prezidenti və Nikola Sarkozi öz aralarında keçirilən görüşləri məmnunluqla xatırlayıblar. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz Prezident İlham



Əliyev və Nikola Sarkozinin birgə söyləri nəticəsində mümkün olub. Bakıda hər iki Prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə

yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndiriblər.

Nikola Sarkozi ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü

bildirib. Prezident İlham Əliyev, öz növbəsində, Nikola Sarkozini yenidən Azərbaycanda görməyindən məmnun olduğunu ifadə edib.

AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilsin.

2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, müntəzəq və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının mədəniyyət naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

3. Bu Fərmanın 2-ci hissəsinə əsasən yaradılan Komissiya (bundan sonra – Komissiya) beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1. informasiya kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;

3.2. dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;

3.3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkil;

3.4. mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkil və xidmət səviyyəsinin yüksəldilməsi.

4. Bu Fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanaqəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirlsinlər.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ləğvinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

7.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmana əsasən ləğv olunan qurumlarında işləyən işçilərin Nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2019-cu il

A.N.Alişanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Arif Nizam oğlu Alişanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2019-cu il

G.Q.İsmayilzadənin Azərbaycan Respublikasının Yaponiyada fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Gürsel Qüdrət oğlu İsmayilzadə Azərbaycan Respublikasının Yaponiyada

fəvqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2019-cu il

Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, №4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr tarixli 340 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.18-ci bəndin sonunda nöqtə

işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 5.19-cu bənd əlavə edilsin:

“5.19. konsulluq xidmətləri ilə bağlı:

5.19.1. xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi;

5.19.2. sənədə apostil verilməsi və sənədin leqallaşdırılması;

5.19.3. viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi.”;

1.2. 6-cı hissədə “İqtisadiyyat Nazirliyinə” sözlərindən sonra “, Xarici İşlər Nazirliyinə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün.

3. Bu Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2019-cu il



» 2

Həyata keçirilən struktur islahatları sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək




» 4

Azadlığın səhərinə aparan qanlı gecə



» 5

Agentlik optimallaşmanı təmin edəcək



» 8

Gəmilərə xəbərdarlıq

Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib.**

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Novruz Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və iclas zamanı Prezident İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib. Ötən ildə atılan addımlar iqtisadiyyatın rəqabət qabiliyyətliyiinin artırılması baxımından ölkəmizin dünya miqyasında rəytinginin yüksəlməsinə səbəb olub. Xüsusən də, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri müsbət nəticələr verib. Əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir.

İlin mühüm hadisələri olan "Azerspace-2" peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan "STAR" neft emalı zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dövlətimizin

başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir. Baş nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun inşası, həmçinin 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş "ASAN xidmət" mərkəzinin, Bakı şəhərində "DOST" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Aqrar sahənin inkişafına nəzər salan Baş nazir Novruz Məmmədov ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövryyəsinə cəlb olunmuş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.

Sonda sosial-iqtisadi inkişafın nəticələrinə dair fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verilib.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 6

Bakı şəhəri, 15 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, №11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

- "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə" bölməsində:
 - 7-ci hissənin dördüncü sütununa "əlmər doktoru üzrə" sözləri əlavə edilsin;
 - aşağıdakı məzmununda 9-cu hissə əlavə edilsin:

9.	Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu	fəlsəfə doktoru üzrə	-	
----	--------------------------------------	----------------------	---	--

- "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə" bölməsindən sonra aşağıdakı məzmununda "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə" bölməsi əlavə edilsin:

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə				
1.	Azərbaycan İlahiyyat İnstitutu	fəlsəfə doktoru üzrə	-	

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 7

Bakı şəhəri, 15 yanvar 2019-cu il

"Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

- "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
- "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231; 2015, № 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10, maddə 1702, № 12, maddə 2239; 2017, № 4, maddələr 640, 668, № 8, maddə 1606, № 12 (II kitab), maddə 2537; 2018, № 5, maddə 1142; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 479 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

3.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan ali təhsil müəssisələrinin nizamnamələrində dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

3.2. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra tabeliyində olan ali təhsil müəssisələrinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görmələrini təmin etsinlər;

3.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan ali təhsil müəssisələrinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlər görmələrini təmin etsinlər.

4. Bu Qəradə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Hikmət BABAOĞLU: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək

□ **Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları əsasında 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.**

Deputat bildirib ki, Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkədir və bu inkişaf daha çevik struktura malik optimal idarəetmə tələb edir: "Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuəddilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə

həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsi təmin edəcək. Aparılan islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist seçiyəsi daima yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabət qabiliyyətliyi artırır. Təsədüfi deyil ki, hazırda dünyanın bir çox reyting təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir".

Deputatın fikrincə, əgər bu-



nun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki, hazırda da buna şahidlik edirik: "Məsələnin ən

vacib tərəflərindən bir də budur ki, indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində olduqca əlverişli biznes mühiti yaranıb. Ona görə də gələcəkdə həmin sahələri tənzimləmək üçün mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atıla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumiyyətlə, struktur islahatları desentralizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək".

Musa QASIMLI: Struktur islahatları idarəetmə işlərinin təkmilləşdirilməsi və çevik həyata keçirilməsi məqsədini daşıyır

□ **Prezident İlham Əliyevin büdcədən maliyyələşdirilən bəzi qurumlarda struktur islahatlarına dair növbəti fərmanları ölkəmizdə idarəetmə işlərinin təkmilləşdirilməsi, çevik həyata keçirilməsi, səmərəliliyinin artırılması, yersiz maliyyə xərclərinin qarşısının alınması və vətəndaşların əlçatanlığının təmin edilməsi məqsədini daşıyır. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.**

Deputatın sözlərinə görə, ölkəmizin ümumi inkişaf sürətindən geri qalan və ya ona mane olan amillərin islah olunması, müvafiq qurumların islahatlar yolu ilə yeni tələblərə uyğun şəkildə qurulması həyatın tələbidir. Struktur islahatları

dövlət idarəetməsinə iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır: "İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur".

M. Qasımlı islahatların digər sahələrdə də davam etdirilməsini

fayda verəcəyinə inanır: "İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı" ölkə imici qazandırmaqla həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edir".

Deputatın fikrincə, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir: "Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar



tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir".

□ **Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə idarəetmə fəaliyyətində islahatlar sistemli və ardıcıl xarakter daşıyıb. Respublikada həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib.**

Neftin ucuzlaşması və kəskin devalvasiyadan sonra isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələ mühüm önəm daşıyıb, bu istiqamətdə işlərin daha sürətlə getməsinə təkan verib. Islahatlar fəaliyyət istiqamətləri oxşar olan dövlət qurumlarının konsolidasiyasının həyata keçirilməsinə, dövlət aparatının saxlanılması xərclərinin maksimum dərəcədə optimallaşdırılmasına, büdcə yükünün azaldılmasına istiqamətində tədbirlərin reallaş-

tədbirlər haqqında müvafiq fərman imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.

Yeri gəlmişkən, "Azersilah" ASC Müdafiə Sənayesi Nazirliyinin əsasında, Aqrar Xidmətlər Agentliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət

Həyata keçirilən struktur islahatları sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək



dırılmasına müsbət təsir göstərib. Bu, eyni zamanda, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, sahibkarların fəaliyyətinə dəlayısı və birbaşa mane olan, onlara qarşı əsassız tələblər irəli sürən dövlət qurumlarının ləğv edilməsi ilə nəticələnib.

Bütün bunlar isə 2018-ci ildə respublikamızın dünyada ən çox islahat aparən ölkələrdən biri kimi elan olunmasına gətirib çıxarıb. Belə ki, təhliəli real faktlara əsaslanan Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparən ölkə kimi elan olunub.

Yeri gəlmişkən, struktur islahatları "yaxşı idarəetmə" və "açıq hökumət" prinsiplərinə uyğun şəkildə dövlət idarəetməsinin dünya standartlarına əsasən həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətliklik 2019" hesabatına görə, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki ilə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səmərəli dövlət idarəetmə aparatı formalaşmasını göstərir.

Ölkə rəhbəri nitqlərində idarəetmə sisteminə xoşagəlməz halların aradan qaldırılması istiqamətində ardıcıl olaraq tədbirlər

həyata keçiriləcəyini dəfələrlə vurğulayıb, struktur islahatlarının mütləq davam etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da idarəetmə sahəsində islahatların davam etdirilməsi zəruriliyinə toxunub. Dövlətimizin başçısı bildirdi: "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranıb. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturu bizə böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər".

Dövlət başçısının bu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etməsi də yuxarıda qeyd olunan fikrin bariz izahıdır.

Xatırladaq ki, ölkə rəhbəri tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə

Sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Alternativ və Berpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sırası Mühafizəsi üzrə İdarələrə Sərəncam Komissiyasının Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunlaşdırılması üzrə Mərkəzi Mənzərə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

"Azersilah" Açıq Səhmdar Cəmiyyəti (ASC) və Aqrar Xidmətlər Agentliyinin yaradılması da respublikada aparılan şəxsləndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, habelə ordunun hərbi-texniki təchizatında kəmiyyət

Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılır.

Bütün bu struktur islahatları, həm də dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkilı nəticəsində büdcə vəsaitinə qənaət deməkdir.

Dövlətimizin başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturunu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını sürətləndirir.

Struktur islahatları kimi mühüm bir məsələyə xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatların aparılmasına ciddi ehtiyac var. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması bundan sonra da davam etdiriləcək. Çünki hazırda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Belə halda isə struktur islahatlarının həyata keçirilməsi zəruridir. Bu cür şəraitdə şübhəsiz ki, daha səmərəli işləmək və iqtisadi inkişaf tempələrini daxili resurslar hesabına reallaşdırmaq mümkündür.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"



Yanvarın 15-də Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Rəhil Usubov əsaslı ümumi əhəmiyyətli işlərə və təşəbbüslərə diqqətini cəmləndirərək, əldə edilmiş nailiyyətləri və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai əsəyişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilmiş nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovnik Elnur Kərimov hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. O qeyd edib ki, ötən il nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölmələrinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlər və digər hüquqpozmalardan aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə

Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

zəruri tədbirlər görüldü. Nəticədə post və marşrutlarda 32 min 81 nəfər, o cümlədən müxtəlif cinayətlər törətməmiş 834, inzibati xətalara yol verməmiş 31 min 247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçüləri götürülməsi təmin edildi. Hüquqazidd əməllərə yol verdiklərinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətməmiş şəxslər olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumiyyətlə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlıqda görə 1298, avaralıq və dilənçiliyə görə 3199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görüldü. Bütövlükdə, 2017-ci ilə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətalərin sayı isə 21,3 faiz çox olub.

Məruzə ətrafında çıxış edənlər görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar. Müşavirəyə yekun vuran general-polkovnik Rəhil Usubov şəxsi heyətin ödənilməli fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, bu dövrdə xidməti-döyüş fəaliyyətində əldə olunan müsbət nəticələrin qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib, tapşırıq və tövsiyələrini verib. Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübə qazandığını deyən nazir cari ildə "Formula 1" Azərbaycan Qran-Prisi, futbol üzrə UEFA Avropa Liqasının final görüşü, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçiriləcəyi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərazisində tam hazırılıq

vəziyyətinə gətirilməsinin, həmçinin peşəkarlığı artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hər tərəfli dövlət qayğısı ilə əhatə olduğunu nəzərə qatdığını daxili işlər naziri Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmalardan qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da ezməli yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq. Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmriləri elan olunub və general-polkovnik Rəhil Usubov mükafatları sahiblərinə təqdim edib.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 2018-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əvvəlki dövrlərdə olduğu kimi, 2018-ci ildə də bütün sahələrdə dinamik inkişafə nail olunduğunu bildirib. Vurğulanıb ki, ölkəmizin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət idarəçiliyinin məntiqi nəticəsi olaraq aprelin 11-də keçirilən demokratik, şəffaf və ədalətli seçkilər yolu ilə xalqımız növbəti dəfə qəti iradə nümayiş etdirərək ulu öndər Heydər Əliyev siyasi kursuna səs verib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Xüsusi vurğulanı ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də prokurorluq orqanları korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Baş İdarə prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib. Bu müddətdə Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, 310 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 222-si (71,7 faiz) üzrə cinayət işi başlanıb, 88 (28,3 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılan və Baş İdarə ilə vətəndaşlar arasında mühüm dialoq vasitəsi rolunu oynayan 161 "Qaynar xətt" əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub. Həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq

təşkilatlara təqdimatlar göndərilib. Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanıb. Əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanıb.

Məlumat verilib ki, 2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərinin 121 şəxs barəsində 68 iş mənimməyə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyanın itidatı araşdırma mərhələsində 53,3 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsinin təmin etmək məqsədilə 34,2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 faizinin ödənilməsi təmin olunub. Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2,6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.

Qeyd edilib ki, hesabat dövründə Baş İdarə rəisi və onun müavinləri, idarə və şöbə rəisləri, təşkilatı və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaş qəbul edilib. Korrupsiyaya qarşı mübarizədə qabaqçılıq tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha təsdiqini tapır. Əvvəlki dövrlərdə olduğu kimi, hesabat illində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqçılıq tədbirlər həyata keçirilib. Otuz iki xüsusiyyət üzrə inzibati pozuntu aşkarlandığından İnzibati Xətalər Məcəlləsinin 54-cü, 192.1-ci və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib. Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan cinayət

xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət verilib, 3 vəzifəli şəxs şiddətli töhmət nəvündə intizam məsuliyyətinə cəlb olunub, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə 157 təqdimat göndərilib.

Bildirilib ki, hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsi dair tədbirlər haqqında" 2017-ci il 28 aprel tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlməmiş qanunsuz hərəkətlərə qarşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirləri davam etdirilib. Mərkəzdən daxil olmuş 23 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkətlərin rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyənləşdirildiyindən 1 cinayət işi və 12 inzibati xəta haqqında iş üzrə icraatın başlanması təmin edilib. "Prokurorluq haqqında" qanunun 22-ci və 23-cü maddələrinə əsasən, həmin şirkətlərin rəhbərlərinə gələcəkdə hər hansı işlərin görülməsi zamanı işlərə cəlb edilməmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görülməklə barədə 25 rəsmi xəbərdarlıq elan olunub. Eləcə də bu növ qanun pozuntularının doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqçılıq tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib.

Vurğulanıb ki, ötən il Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli işgüzar əməkdaşlıq intensivləşib. Bu, qabaqçılıq əhəmiyyətə malik olmaqla həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmalarının vaxtında aşkarlanmasına, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol verməmiş şəxslərin ifşa olunaraq cinayət və inzibati məsuliyyətə cəlb edilməsinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Ötən il Baş İdarəyə Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura

Komitəsindən 6, məhkəmələrdən isə 22 material daxil olub. Nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.

Diqqətə çatdırılıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqçılıq beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsi xüsusi diqqətə yitirilib, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib. MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvafiqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib. Həmçinin iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (OECD) Şərqli Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-cu monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundı üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qisminə icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdillik fikrə gəlinib və dövrü hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib.

Bundan əlavə, Baş İdarənin rəisi müvafiq təşkilatlara 50 təqdimat verilib. Həyata keçirilən qabaqçılıq tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 414 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib. Vurğulanıb ki, ötən il Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli işgüzar əməkdaşlıq intensivləşib. Bu, qabaqçılıq əhəmiyyətə malik olmaqla həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmalarının vaxtında aşkarlanmasına, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol verməmiş şəxslərin ifşa olunaraq cinayət və inzibati məsuliyyətə cəlb edilməsinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Ötən il Baş İdarəyə Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura

Comitəsindən 6, məhkəmələrdən isə 22 material daxil olub. Nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb. Diqqətə çatdırılıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqçılıq beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsi xüsusi diqqətə yitirilib, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib. MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvafiqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib. Həmçinin iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (OECD) Şərqli Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-cu monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundı üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qisminə icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdillik fikrə gəlinib və dövrü hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib.



tərəfindən hazırlanması xüsusi qiymətləndirilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın fəxri sertifikatı ilə təltif edilib. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş müntəzəmi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən bu qurumun İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkilinə görə verilib. Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib.

Qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqçılıq və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görüldü. İtaliya, Monqolustan, İran kimi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlıq münasibətləri uğurla davam etdirilib. Əməkdaşlıq çərçivəsində Baş İdarə ilə İranın Baş Təftiş Təşkilatı və Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Bundan başqa, Avropa İttifaqının Avropa Qanunluq Siyasətinin "Şərq Tərəfdaşlığı" və TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı, respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutur. Ötən dövrdə Baş İdarə ilə Dövlət Gömrük, Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında müvafiq olaraq gömrük işi, tikinti-şəhərsalma,

qida təhlükəsizliyi və sahibkarların hüquqlarının müdafiəsi sahələrində korrupsiyaya qarşı birgə mübarizənin daha səmərəli təmini məqsədilə anlaşma memorandumları imzalanıb. Korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verən Baş İdarənin fəaliyyəti, son vaxtlar bu sahədə qəbul edilmiş qanunvericiliyin tələbləri və digər mühüm məsələlərlə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilib.

Mətbuat konfransında çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilib. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılıb, sahibkarlıq və investisiya mühiti yaxşılaşdırılıb. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan "Doing Business"-in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yere layiq görülüb.

Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla icra olunub. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 89 faiz yerinə yetirilib. Elektron hökumət sahəsində dövlət siyasətini icra etmək, dövlət informasiya sistemlərinin səmərəli integrasiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid" haqqında Fərman imzalanıb və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar beynəlxalq təcrübəyə uyğun olaraq, Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar qəbul edilib. Korrupsiyanın qarşısının alınması sahəsində təhsilin rolunun artırılması məqsədilə "Azərbaycan Antikorrupsiya Akademiyası" layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçirilib.

Diqqətə çatdırılıb ki, tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi mənfi halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilib. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı vericiliyin tələbləri və digər mühüm məsələlərlə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilib. Mətbuat konfransında çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilib. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılıb, sahibkarlıq və investisiya mühiti yaxşılaşdırılıb. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan "Doing Business"-in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yere layiq görülüb.

Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla icra olunub. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 89 faiz yerinə yetirilib. Elektron hökumət sahəsində dövlət siyasətini icra etmək, dövlət informasiya sistemlərinin səmərəli integrasiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid" haqqında Fərman imzalanıb və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar beynəlxalq təcrübəyə uyğun olaraq, Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar qəbul edilib. Korrupsiyanın qarşısının alınması sahəsində təhsilin rolunun artırılması məqsədilə "Azərbaycan Antikorrupsiya Akademiyası" layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçirilib.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında hesabat dövründə Baş İdarənin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini müsbət dəyərləndirib. Mətbuat konfransında yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizənin aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin korrupsiya hüquqpozmalarının doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərini bundan sonra da davam etdirəcəyi xüsusi vurğulanıb.

Sonda QHT və KİV nümayəndələrinin sualları ətrafı cavablandırılıb.

□ **Bu il dərin hüzn və ehtiramla 29-cu ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi uzun bir prosesin – XIX əsrdən başlayıb çağdaş dövrə qədər davam edən, böyük dövlətlərin yurdumuza qarşı törətdiyi məqsədyönlü təzyiq və təcavüz siyasətinin növbəti bir vəhşi aksiyası və xalqımızın öz torpaqlarının müdafiəsi uğrunda mübarizəsində göstərdiyi yeni bir qəhrəmanlıq səhifəsi kimi tarixə yazılıb. O dövrdə baş verən toqquşma və qanlı hadisələr ağalarının əlində alətə çevrilmiş, məsuliyyətsiz liderlərinin millətçilik və işğalçılıq xülyaları ilə ağılını itirmiş erməni toplumunun imperialist güc mərkəzlərinin dəstəyindən istifadə edərək xalqımıza qarşı etnik təmizləmə siyasətini addım-addım irəlilətməsinin növbəti təzahürü idi.**

SSRİ DTK-nın təşkil etdiyi Sumqayıt hadisələri və M.Qorbaçovun göstərişi ilə törədilən 20 Yanvar qırğını azərbaycanlıları Dağlıq Qarabağın Ermənistanla verilməsinə zorla razı salmağa yönəldilmişdi. Qanlı yanvar qətləmi XX əsrdə tarixi torpaqlarımızda yaradılmış Ermənistan adlı oyuncaq dövlətin sərhədlərini yenidən Azərbaycan əraziləri hesabına genişləndirmək məqsədilə start verilən qondarma Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini aşkar şəkildə ortaya qoyan xəyanətkar hərbi-siyasi addım kimi xalqımızın səbir kasasını daşdırdı, ərazilərimizin bütövlüyü uğrunda ümumxalq oyanışını milli azadlıq hərəkatı mərhələsinə səmtləndirdi. Sovet rəhbəri M. Qorbaçovun Azərbaycana qarşı fitnəkar siyasətində "keyləşdirici zərbə" kimi düşünülmüş 20 Yanvar faciəsi, gözənilidiyinin əksinə olaraq, "oyadıcı effekti" ilə xalqımızı yumruq kimi birləşdirdi, yaxınlaşan müstəqillik epoxasına hazır olmağa səfərbər etdi.

Tarixi müşahidələr göstərir ki, 30 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi adlı irimiq-yaslı etnik-siyasi təcavüzə qədər də dəfələrlə ermənilərin əli ilə Azərbaycana qarşı soyqırımı və deportasiyalar gerçəkləşdirilmişdir. XX əsrin əvvəllərində – 1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri türk-müsəlman qırğınları, 1918-ci ildə daşnak-böşevik quldur dəstələrinin bais olduğu azərbaycanlıların kütləvi soyqırımı, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistanadakı tarixi torpaqlarından siyasi yolla deportasiya olunması bu xain xalqı zaman-zaman girokəndirərək, nəhayət, qədim Azərbaycan vilayəti olan Qarabağı ələ keçirməyə təşviq etmişdir.

1988-ci ilin fevral ayında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, etnik təmizləmənin yeni mərhələsi Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdirilməsi haqqında Ermənistanın rəsmi qurumlarının qəbul etdiyi əsassız, fitnəkar qərarla başlandı. Vəziyyəti

gərginləşdirmək üçün ittifaq dövlətinin ali rəhbərliyi ermənilərə azərbaycanlılar arasında ədavəti açıq-gizli qızışdırdı. Bütün cəbhə boyu – quruda, dənizdə, təkərlər və polad relslər üzərində azərbaycanlılara qarşı ardıcıl qətlər törədildi. Ermənilər Moskvadan idarə olunan bu prosesləri davakar istiqamətə yönəldərək, istidklərinə nail olmaqdan ötrü əvvəlcədən düşünülmüş ssenari üzrə davam etdirdilər.

Baş verənlərdən hiddətə gəlmiş Azərbaycan xalqının emosiyalarını daha da qızışdırmaq üçün Dağlıq Qarabağ bölgəsində əvvəlcə "meşələrin qırılması" eməliyyatını təşkil etdilər, bununla 1988-ci ilin payızında bütün Azərbaycan xalqını ayağa qaldırdılar. Ermənilərin "xaç atası"na çevrilmiş M.Qorbaçov Azərbaycan xalqını sarsıtmaq, onun mübarizə



əzmini qırmaq üçün 1990-cı ildə Bakıya qoşun yeritdi və 20 Yanvar qırğınına törətdi. Bu addım ermənilərin xalqımıza qarşı məkrli siyasətini bir az da irəlilətməyə – Dağlıq Qarabağı Azərbaycandan faktiki ayırmağa hesablanmışdı. Elə həmin vaxt erməni hərbi birləşmələri Azərbaycan ərazilərinə silahlı basqınlar etdilər. Naxçıvan MR Ermənistan tərəfindən blokada-yə alındı. Muxtar respublikanın Ermənistanla həmsərhəd kəndləri quldur dəstələrinin hücumları-na məruz qaldı. Ermənilər dinc əhaliyə vəhşicəsinə divan tutdular, günahsız insanları qətlə yetirdilər.



na məruz qaldı. Ermənilər dinc əhaliyə vəhşicəsinə divan tutdular, günahsız insanları qətlə yetirdilər. Bütün törətdiyi faciələr hamımıza məlumdur. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, hava hücumundan müdafiə qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildiren geniş xalq kütlələrinə, qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi mis-

nə keçən gecə Bakı şəhərinə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti yeridilmişdi. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, hava hücumundan müdafiə qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildiren geniş xalq kütlələrinə, qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi mis-



li görünməmiş faciəyə gətirib çıxardı. Həmin dəhşətli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərafət və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şühdilik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətlə ilə nəticələnən 20 Yanvar hadisələri M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atən xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu da nümayiş etdirdi.

1990-cı il iyulun 25-də M.Qorbaçov "SSRİ qanun-vericiliyində nəzərdə tutulmayan hərbi dəstələrin yaradılmasının qadağan edilməsi, qeyri-qanuni saxlanılan silahların yığılması haqqında" növbəti riyakar bir fərman verdi. 1990-cı il yanvarın 22-də Moskvanın xeyir-duası ilə Azərbaycan KP MK-nın birinci katibi "seçilən" A.Mütəllibovun davam etdirdiyi mütlək siyasəti nəticəsində əsassız "fövqəladə vəziyyət" axıradək davam etdi. Bu dövrdə Azərbaycan tərəfi tam tərkisilahlı edildi, ermənilər isə gizli yollarla yenidən silahlandırıldı.

Blokada şəraitində köməksiz qalan Naxçıvanda isə MR Ali Məclisinin sədri Heydər Əliyev öz şəxsi nüfuzundan istifadə edərək xalqın özünümüdafiəsi məqsədilə sovet ordusunun regiondakı rəhbərliyindən hərbi sursat ala bildi. Heydər Əliyev Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və onun bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə etmişdi. Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 25 iyun 1992-ci il tarixli iclasında Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin ləğvi və onun əsasında Azərbaycan Müdafiə Nazirliyi tərkibində müvafiq strukturun yaradılması zəruri hesab edilmişdi. Bununla Azərbaycanca ilk olaraq sovet qoşun hissələrinin hərbi və təsərrüfat əmlakı Azərbaycan Müdafiə Nazirliyinin yeni yaradılan hərbi hissəsinin

Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri məhv edilmişdir".

1991-ci ilin sonlarında Ermənistan faktiki olaraq Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan Respublikasının hərbi qüvvələri Azərbaycan Respublikasının sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Respublikanın Qarabağ regionundakı şəhər və kəndlərini işğal etdilər. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq "Dağlıq Qarabağ Respublikası"nın yarandığını və müstəqilliyini elan etdilər. Buna cavab olaraq, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın vilayət statusunu ləğv etdi və "Dağlıq Qarabağ Respublikası"nı tanımadığını bildirdi.

Beləliklə, Rusiya imperiyasının Azərbaycana qarşı tarixi işğalçılıq siyasəti vaxtilə ermənilərin kütləvi surətdə Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinə səbəb olmuşdur. Daimi vətəni olmayan ermənilər köçürüldükləri əraziləri mənimsəmək üçün müxtəlif vasitələrə əl atmış, ilk növbədə, yerləşdikləri ərazilərin onlara məxsus olmasını sübut etmək üçün saxta tarix uydurmuş, süni ideologiya yaratmışlar. Ermənilər zaman-zaman ərazi iddiaları irəli sürərək onu reallaşdırmaq üçün bütün vasitələrdən – təşkilatlanma, təbliğat, təzyiq, deportasiya və hərbi üsulan istifadə etmişlər.

Bu istiqamətdə yaratdıqları ideologiyaya uyğun olaraq, ermənilərin həyata keçirdikləri separatçılıq və etnik təmizləmə Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana böyük bəlalər gətirmişdir. Ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınları və soyqırınları baş verməmişdi. Bütün bunlarla bərabər, illər keçdikcə hər bir tarixi hadisə mahiyyətinə görə öz adını alır. Bu baxımdan 20 Yanvar yaxın tariximizin qanlı faciəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməsi, müstəqillik savaşının başlanğıcıdır.

Qasım HACIYEV,
AMEA Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

Dubayda Azərbaycan Ticarət Evi açılıb

□ **Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıtılması, satışının təşkil və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.**



Yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində Azərbaycan Ticarət Evi açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıtılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın bu ölkədə satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinde Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sergisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sergide 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dən çox məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr,



findıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş etdirilir. Ticarət Evinde Azərbaycanın zəngin mətbəxinə təqdim edən restoran da fəaliyyət göstərir.

Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri və iş adamları iştirak edib.

Ş.Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin,

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir.



Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarqa şəhərlərinə ixrac missiyaları təşkil olunub: "Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb".

Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Ş.Mustafayev deyib ki, ötən ilin 11 ayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 51 faiz, ixrac 31 faiz artıb. Ölkələrimiz investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq edir.

İndiyədək BƏƏ Azərbaycana 2,1 milyard dollar, Azərbaycan isə BƏƏ-yə 330 milyon dollar investisiya yatırır.

Nazir diqqətə çatdırıb ki, "ASAN Viza" sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin ötən dövrü ilə müqayisədə 13 faiz artıb. Ötən il Azərbaycan Turizm Bürosunun Birləşmiş Ərəb Əmirliklərində xarici turizm nümayəndəliyi açılıb: "Dubayda Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək".

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sergisi ilə tanış olublar. BƏƏ-də açılan "Azərbaycan Ticarət Evi" ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb. İqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və BƏƏ rəsmiləri Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Asya HACIZADƏ,
AZƏRTAC-in xüsusi müxbiri

Dubay

Mədəniyyət ocaqlarında 20 Yanvar tədbirləri



□ **Azərbaycanın yeni tarixinin hüznü və eyni zamanda, qürur doğuran səhifəsi olan 20 Yanvardan 29-ı ötür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq olunub. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvara həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.**

Ölkəmizin teatr, kino və konsert müəssisələrində, bədii təhsil ocaqlarında, kitabxana və sergi salonlarında 20 Yanvar ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, serqilər və s. tədbirlər təşkil olunur.

Yanvarın 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvara həsr olunmuş "Azadlıq əşiqləri" rəsm müsabiqəsinin yekun sergisi keçiriləcək.

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti Firangiz Əlizadənin Qanlı Yanvara həsr olunan "İntizar" operası nümayiş etdiriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq T.Vəliyevanın "Mənim ağ göyərçinim" və D.Mustafayevin "Əlinca qalası" tamaşaları da yanvarın 19-da oynanılacaq.

Həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun "Xəcalət" tamaşası, Xalq yazıçısı, görkəmli dramaturq İ.Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanmış "Qarabağname" tamaşası isə yanvar 20-də nümayiş olunacaq.

Dövlət Yuğ Teatrında (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnsəsi) yanvarın 18-də və 19-da G.Dumbadzenin "Məhşər günü" tamaşası göstəriləcək.

Bundan əlavə, bölgələrimizdə fəaliyyət göstərən teatrlarda da 20 Yanvar faciəsinin ildönümü qeyd ediləcək.

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviem" əsəri səslənəcək.

Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək "Vətənpərvərlik kinosu həftəsi" çərçivəsində milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçirilir.

Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın "Salmamefilm" studiyasında çekildi "Unutma" yeni sənədli filminin təqdimatı olacaq.

Yanvar 18-də Bakı Xoreografiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr ediləcək, ədəbi-bədii kompozisiya nümayiş olunacaq. Həmçinin kitabxana, muzey və mədəniyyət evlərində də faciənin ildönümünün qeyd olunması nəzərdə tutulmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

Misir mətbuatı 20 Yanvar faciəsini yada salır

□ Misirin "elfagr.com, shbabalnii.com, asiaelyoum.com, embassy-news.com, wwnewss.com, elwatanelmasyri.com, m.ahwaleibald.com" və s. saytlarında "Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun "Qara Yanvarda, Azərbaycanın azadlığı uğrunda qurbanlar" sərlövhəli məqaləsi yayılıb.



Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın hadisəsi törədilib. Bu qanlı hadisənin

törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, istiqlalçılıq, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını



tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtırsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş cinayət hadisəsi idi.

Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülmüş bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin "əl-Həqq əl-Murr" ("Acı həqiqət") kitabında da öz əksini tapdığını bildirir. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim ürək ağrısı ilə xatırlayır, faciəni törədənlərin ədalət mühakiməsi qarşısına çıxacaqları günü gözləyir.

"Xalq qəzeti"



Agentlik optimallaşmanı təmin edəcək

□ Kənd Təsərrüfatı Nazirliyi mətbuat üçün açıqlama yaymışdır. Nazirlikdən aldığımız açıqlamada deyilir: "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aşağıdakı vəzifələri həyata keçirəcək: --baytarlıq və fitosanitar xidmətlərin təşkili, idarə edilməsi və keyfiyyətə nəzarət; --kənd təsərrüfatı texnikasının qeydiyyatı, texnikaya nəzarət və bu sahədə dövlət xidmətləri;

--aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət.

Lağv olunan qurumların digər funksiyaya, hüquq və vəzifələri də yeni agentliyə keçir.

Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.

İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olu-

nacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq.



Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə göstəriləcək, agentlik bu sahədə DAIM-lərin fəaliyyətini əlaqələndirəcək.

Hazırda DAIM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq.

İmzalanmış fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib.

"Xalq qəzeti"



Tereza Mey: "Brexit" in yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq

□ Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) haqqında 2016-cı ildə keçirilmiş referendumun yekununu reallaşdırmaq zəruridir, yoxsa krallığın demokratiya institutlarına inam sarsılacaq.

Trend-in məlumatına görə, bunu Britaniyanın Baş naziri Tereza Mey bəyan edib. Lordlar palatası Tereza Mey hökumətinin "Brexit"-lə bağlı təsdiq etdiyi sənədin şərtlərini ciddi tənqid etmişdir. Səsvərmə zamanı sənədin lehinə 152, əleyhinə 321 deputat səs vermişdir. Avropa İttifaqı isə bəyan etmişdir ki, sənədin şərtlərini yenidən müzakirə etməyəcək və parlamentin saziş təsdiq etməyəcəyi təqdirdə Britaniya Krallığı daha koskin situasiya ilə üzləşə bilər.

Baş nazir parlament üzvlərini Britaniya xalqının demokratiya institutlarına inamının qorunması üçün nəticələri nəzərə almağa çağırır: "Vestminster sarayında bir sıra parlamentarilər "Brexit"-i təxirə salmaq, hətta dayandırmaq və bunun üçün bütün imkanlardan istifadə etmək istəyir".

Tereza Mey bildirmişdir ki, belə olan halda insanlارın demokratik prosesə və siyasətçilərə inamı ciddi zərbə alacaq: "Hər birimiz referendumun nəticəsini həyata keçirməyə borlucauq".

"Xalq qəzeti"



Bakının Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlərin aşkar olunması Abşeron qədim məskunlaşma məskəninə olmasına məsələsi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirib.

Trend-in məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdürü, Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeron qədim məskunlaşma məsələsinin sübut edilməsi bu günlərədək mübahisəli olaraq qalırdı:

"2003-cü ildə Yeni Suraxanın qərbində yuxarı paleolit (Qədim daş) dövrünə aid materiallar aşkar edildi. Lakin buradan aşkar edilmiş materialların sayca az olması, sonradan təsərrüfat və torpaq işlərinin aparılması nəticəsində ərazinin arxeoloji tədqiqatlar üçün yararlı hala düşməsi Abşeron qədim paleolit dövrü antropogenez probleminin qoyulması üçün kifayət etmirdi".

Ekspedisiya rəhbəri qeyd edib ki, 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə

ABŞERONDA daş dövrünə aid əmək alətləri tapıldı



apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu.

I. Əliyevin bildirdiyinə görə, alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatur əl çapacaqları çıxmaq və andezit daşından hazırlanmış Abşeronun paleoqrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.

Mütəxəssislərin ilkin rəyəinə görə, bu tapıntıları paleolitə orta mərhələsinə aid etmək mümkündür.

Şöbə müdürünün bildirdiyinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olma-



sını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir: "Abidədə və ətraf ərazidə arxeoloji kəşfiyyat və tədqiqat işlərinin aparılmasına böyük ehtiyac var. Heç şübhəsiz ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərdə, xüsusilə, Binəqədi Qırğılı ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin daha dəqiq öyrənilməsinə səbəb olacaq".

□ Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda bildirilir ki, görüntülər Nazirliyin, IDEA İctimai Birliyi və Ümumdünya Təbii Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edildi.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbii ərazilərdə heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"

Almaniya aeroportlarında tətillər

□ Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətillər keçirir.

Bremen, Məmburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda təhlükəsizlik xidmətinin 23 mindən çox əməkdaşı tətillə başlamışdır. Bundan əvvəl Berlinin Şönefeld və Tegel aeroportlarında tətillər keçirilib.

Bu aksiya ümumilikdə 220 min sərnişinin səfər proqramına ciddi təsir göstərəcək. Şəhər saatlarından etibarən başlayan tətillər müxtəlif saatlarda – yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.

Hələlik 643 reys təxirə salınıb. Təkcə



Frankfurt 1200 planlaşdırılmış reysdən 570-i baş tutmayıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları əmək haqlarının hər saata görə 20 avroya qaldırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Verdi həmkarlar ittifaqının mətbuat katibi Andrea Beker bildirib ki, tələblərlə bağlı işğötürənlərlə danışıqlar aparılır.

Xatırladaq ki, ötən həftə 5 aeroportda keçirilmiş tətillər nəticəsində 500-dən çox reys təxirə salınıbmışdır.

"Xalq qəzeti"



Musiqi müsabiqəsinin birinci turu



və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib. Maksimal bal toplayan 78 iştirakçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıblar. Ümumilikdə müsabiqədə 154 nəfər iştirak edib.

Sonra müsabiqədə iştirak edən gənclər və hərbi qulluqçular birgə nahar ediblər.

Əsl musiqi bayramına çevrilən müsabiqə hərbi qulluqçuları və istedadlı gəncləri öz ətrafında toplayaraq onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"

Müdafiə Nazirliyindən aldığımız məlumatda deyilir ki, bu müsabiqə milli mədəniyyətin və incəsənətin, eləcə də hərbi ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və hərbi

qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili ilə yanaşı, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilir. İştirakçılar müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri

Xalqın sevimliləri

□ **Söhbətin ünlü və bənzərsiz sənəti ilə ürəklərdə yuva qurmuş respublikanın Əməkdar artisti Ağalar Bayramovdan getdiyini, yəqin, sənətsever oxucularımız dərhal duydular. Bəli, o, həqiqətən, xalqın sevimlisidir, milli şeirimizin danışan dilidir, canlı poeziya teatridir.**

40 ildən bəridir ki, milli poeziyamızın ən yaxşı nümunələrinə parlaq bədii qiraət quruluşu vermiş, canlı bir poeziya teatrı kimi milyonlarla soydaşımızı öz dinləyicisinə və tamaşaçısına sevdirməyi bacarmış Ağalar Bayramov özündən yaxşı heç kəs təqdim edə bilməz. Heyatda belə bir bacarıq, adətən, istedadlı və çalışqan insanlara nəsib olur. Ağalar müəllimin birçə ifası da bəsdir ki, onun məramını, sevgisini, ən başlıcası, ifaçılıq məharətini qəderincə duyub-anlayasan. Bu gün ömrünün tamam olan 65-ci ilinin zirvəsində onun keçib gəlidiyi zəngin və mənalı ömrü yolunun ən önəmli fakt və hadisələri isə əhatəli şəkildə, əlbəttə, hamıya məlum deyil. Həyat və yaradıcılığının növbəti hesabat məqamında Ağalar Bayramovun ömür

Dövlət İncəsənət İnstitutunu bitirib. Yüksək təhsil uğuruna və istedadına görə yetirməsi olduğu ali məktəbin aktyor sənəti kafedrasında müəllim saxlanılıb. 1991-ci ildən səhnə danışıqı kafedrasında çalışır, dosentdir.

Ötən əsrin 80-ci illərindən ixtisası ilə yaxından bağlı olan və ciddi mədəni ehtiyacından qaynaqlanan professional bədii qiraətlə məşğuldur. Teleradio yayımlarının saysız-hesabsız ədəbi-bədii verilişlərində və şeir məclislərində, sevimli şairlərimizin yubileylərində və görüşlərində, kütləvi el şənliklərində və dövlət tədbirlərində davamlı olaraq poeziyamızın canlı ifasına, danışan dilinə çevrilib. Audio-video yazılarda və sosial şəbəkə yayımlarında çıxışları ən çox izlənen sənətçilərdən biridir.



tarixçəsinə və uğurlar silsiləsinə birgə nəzər salaıq.

1954-cü il yanvarın 16-da xalqımıza Füzuli kimi poeziya nəhəngini bəxş etmiş bir tayfanın Azərbaycanda məskunlaşdığı məkanlardan birində – Ucar rayonunun Boyat kəndində anadan olub. Uşaqlığı qoca nənəsinin himayəsində keçib. 1979-cu ildə Bakı Mədəni-Maarif Texnikumunu, 1985-ci ildə isə Azərbaycan

Bir aktyorun teatrı janrında quruluş verib ifa etdiyi Aşiq Ələsgərin “Heç demirsən Ələsgərim hardadı?”, “Qoca bəxtim”, “Bilsin Göycə mahalı”, “Elindən xəbərin varmı?”, “Ələsgərim hər elmdən həliləm”, “Dərsi azlar Ələsgərdən dərslərsin”, “Mərd sözün üzə söylə”, Məmməd Arazın “Atamın kitabı”, “Yol ayrıcında söhbət” və “Vətən desin!”, Fikrət Qocanın “Zamandan kənarda”, Əjdər Olun

şeyrlərindən ibarət videotamalar Ağalar Bayramovu xalqımıza milli poeziya nümunələrimizin mahir ifaçısı kimi tanıdıb və AzTV-nin fondunda saxlanılır. Poeziya həvəskarları klassik və çağdaş şeirimizin ən yaxşı nümunələri ilə Ağalar Bayramovun ifasında davamlı tanış olublar.

Məfkurə, hikmət, gözəllik və sevgi poeziyamızdan kütləvi auditoriyanın duyğu-düşüncələrinə sənət körpüsü salmış nadir sənətçi insanlara bəxş etdiyi sevinc qədər də onların sevgisini qazanıb. Ötən illərdə Ağalar Bayramovun şirin, mehriban,

sənət müəllimlərindən biri olmuş Nəsir Sadiqzadənin müdrik tövsiyələri ilə ayağa qalxmada ona kömək etdiyi yada saldı. Bir də Azərbaycan Televiziya-sının rejissoru olmuş Əmirhüseyn Məcidovun onu bədii qiraət sənətinə təşviq etməsinin sonrakı taleyində önəmli rol oynadığını bildirdi. Müsahibimiz söylədi ki, xalqımızın çox yüksək sənət zövqü, dərin poetik duyumu onu daim axtarışlar aparmağa, öz üzərində işləməyə, daha ilhamlı sənət sərgiləməyə ruhlandırır. Çağdaş söz sənətimizin görkəmli yazarları, nüfuzlu sənət

etmişəm. Ona görə də ümummilli liderin imzaladığı sərəncamla Ağalar Bayramova Əməkdar artist adı verilmişdir. İnanıram ki, xalqın çox sevdiyi sənətkar bu dəyərli təsdiqi olaraq bir gün Xalq artisti adına da layiq görülməkdir.

Görkəmli şərqşünas, akademik Vəsim Məmmədliyəv Ağalar Bayramovun sənət özəlliyini belə səciyyələndirib:
– Bizim günlərdə bədii qiraətlə məşğul olan aktyorlar istər klassik, istərsə də müasir poeziyamızın ən gözəl nümunələrini məharətlə səsləndirməklə şeir həvəskarlarına yüksək zövq bəxş

mədəni dəyərlər aşılır, xüsusən, gənclərin estetik zövqünü cəlb edir, onlarda ali duyğu-düşüncələr yaranması ilə nəticələnir. Əsl sənət də bax budur.

Tanınmış şair Əjdər Ol yaxın dostu Ağalar Bayramovun milli bədii qiraət sənətimizdəki novatorluğundan söz açaraq dedi:
– Ağalar Bayramov özünəqədərki bədii qiraətçilərdən Kazım Ziyanın, Soltan Nəcəfovun, Əli Zeynalovun, Müxlis Cənabzadənin, Əminə Yusifqızının, Həsən Əblucun, Mikayıl Mirzənin üslublarına yaxşı bələddir. Ənənəyə dərin

Milli şeirimizin danışan dili



doğma səsi yaxın-uzaq xaricən müxtəlif ölkələrində – Köln, Otta-va, Oslo, Kopenhagen, Brüssel, London, Stokholm, Moskva, Sankt-Peterburq, Riqa, Almatı, Dərbənd, Yaroslavl, İstanbul, Antalya və digər şəhərlərdə keçirilən Azərbaycanı tanıtdırmaq tədbirlərində, dünya azərbaycanlılarının məclislərində ucadan səslənib, çoxsaylı pərəstişkarlarının çevrəsini bir az da genişləndirib.

Onun səsinə bahar tərəvəzi və hərəti var – dinləyənlərin könlünə qərribə bir işıq-istilik gətirir. Bu səsdə həm də yaz gürşadının coşğun bir hay-harayı asıb-daşır–doğma, əziz, unudulmaz olan hər şeyi öz dalgalarında ləngərledib ortaq məcraya yönəldir. Bu səs könlülləri dilləndirib həmdəmlilik, düşüncələri səsləyib həmrəylik yaradır. Bu səs şimşək kimi çaxmağı, qılınc kimi sıyrılmağı da olur. Bu kükrəyi qeyrət damarını taxınub Şərəf nifretini coşdurur, Xeyrə sevgimizi qanadlandırır. Bu səs hikmət və hekayətləri bənzərsiz bir bədii-estetik biçimdə, uca bir ideya-məfkurəvi məzmununda milli sərəvəzə çevrilir. Ağalar müəllim özü isə keçirdiyi ağır uşaqlıq illərinin ona həyatda həmişə çalışqanlıq, mübarizə əzmi verdiyini söylədi. Həyatının ən ağır günlərində

biliciləri, tanınmış siyasət və dövlət adamları, müxtəlif peşə və zövq sahibləri Ağalar Bayramovun yeni forma və mündərcali ifaçılığını təkca bədii qiraət, bir aktyorun teatrı kimi deyil, həm də seçmə repertuarlı, xüsusi quruluşlu səhnə və meydan ifaçılığı kimi dəyərləndiriblər.

Respublika Ağsaqqallar Surasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da Ağalar Bayramov sənətinin tanınmış pərəstişkarlarından biridir:

– Ağalar xalqını, dövlətini bütün varlığı ilə sevən bir sənətkardır. O, yaradıcılığını geniş miqyasda bu sevginin ifadə olunmasına, 50 milyonluq soydaşlarımıza çatdırılmasına həsr etmişdir. Mən seçkilər zamanı təbliğat kampaniyamda Ağalar Bayramovun haqqa, doğru yola, inamı gələcəyə çağırışlarının necə süzülüb qarşılanmasını, onun dəfələrlə şahidi olmuşam. Belə sənət xalq tərəfindən sevilirdi ki, dövlət tərəfindən də təqdir və təltif olunur. Mən təntənəli mərasimlərdə, görkəmli şairlərimizin yubileylərində ulu öndər Heydər Əliyevin Ağaların ona həyatda həmişə çalışqanlıq, mübarizə əzmi verdiyini söylədi. Həyatının ən ağır günlərində

edirilər. Onların sırasında Ağalar Bayramov bir sıra özəl və gözəl keyfiyyətləri ilə seçilir. Bunlardan biri və bəlkə də, birincisi onun səsinin özünün poetikliyi, əlvanlığıdır. Ağalar geniş səs imkanlarından hər bir şeirin forma və məzmununa uyğun olaraq istifadə edir. O, bu mənada incə zövqlü bir rejissor kimi öz ifalarına münasib quruluş verir.

Unudulmaz dilçi, akademik Tofiq Hacıyev isə Ağalar Bayramovun sənətkarlıq məziyyətini belə ifadə etmişdir:

– Ağalar təkca aktyor kimi kamil ifaçılıq sərgiləmir, o həm də mahir şeir-sənət xiridarıdır. Onun repertuarında birçə dəne də olsun konyuktura məhsulu, yaxud zəif şeirə rast gəlməzsən. Bir də bu insan istər sevdiyi şairin yaradıcılığına müjərrid edənə, istərsə də tematik repertuar hazırlayanda tamaşaçı və dinləyicilərin estetik tələbatı ilə yanaşı, məfkurəvi ehtiyacını da nəzərə alır. Buna görə də onun çıxışları xalqımıza yüksək

hörmətlə yanaşan bu sənətkar öz yeni üslubu ilə bədii qiraəti yüksək səviyyəyə qaldırmışdır. Professional bədii qiraətçi olaraq Ağalar daim öz üzərində çalışır, repertuarını yeniləşdirir. Yaddaşı-nın möhkəmiyi, ilhamının coşğunluğu, sənətinə dərin bağlılıq onun gündən-günə artan populyarlığının və yüksələn nüfuzunun təkmil qaynağıdır. Onu cəsarətlə milli poeziyamızın canlı saxlanıcı, yaddaşı da adlandırmaq olar.

Nəhayət, Ağaların sənət dostu, Xalq artisti Rəsim Balayevin özlə sözlərinə diqqət yetirək:

– Ağalar gözəl kino, səhnə aktyoru da ola bilər. Maraqlı rollar da yaradardı. Qiraətçi aktyor yolunu tutmaqla özünü sənətdə tapdı və təsdiqlədi. Onun sevilən sənətkarların sırasında layiqli yer tutması, bədii qiraəti sənət zirvəsinə qaldırması dostlarını çox sevindirir. Ağaların həyatda arxayıcılığı istedadı və çalışqanlılığı olub. Hər bir aktyor onun yaddaşı-

“Narahat kənd”in rahat sakinləri ilə maraqlı görüş

□ **– Mənə demişdilər ki, Arıqdam kəndi, necə deyərler, “narahat kənd”dir. Amma bayaqdan sizi dinləyirəm, təkliflərinizi eşidirəm, doğma elinizə-obanıza münasibətinizi öyrənirəm, düz, fərəh hissi keçirirəm. Sizin hər biriniz dövlətə və dövlətçiliyə necə sədaqətli olmağınız, ölkəmizin, o cümlədən doğma Gədəbəyin inkişafı, işıqlı gələcəyi naminə əlinizdən gələni əsirgəməyəcəyiniz çıxışlarınızdan görünür...**



Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevini özünü səyyar qəbul – görüşə gələnlərə tutub bu sözləri deməsi zəldə bir daha canlanma yaratdı. Kənd orta məktəbinin akt zalına toplaşanların sayı isə az deyildi. Özü də rayon rəhbəri Gədəbəydə işlədiyi qısa vaxt ərzində artıq ikinci dəfə idi bu kəndin sakinləri ilə görüşürdü. Maraqlı idi ki, artıq onların bir çoxunu tanıyırdı, hətta adlarını yadda saxlamışdı.

Bəs Yeni il ərəfəsində keçirilən həmin görüşdə söhbət nədən gəldi? Bari başdan qeyd edək ki, maraqlı, başlıcası isə faydalı bir görüş oldu. Söhbət isə kəndin bugünkü qayğılarından, problemlərindən gəldi, onların aradan qaldırılması yolları göstərildi.

Rayon icra hakimiyyətinin başçısı səyyar qəbul – görüşün əvvəlində bildirdi ki, bu tədbirlər ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilir. Burada məqsəd adamların sosial həyatı ilə bağlı məsələlərlə daha yaxından

məşğul olmaq, onların bir çoxunu ele yerindəcə həll etmək, bürokratiçiliyin, laqeydliliyin, biganəliyin qarşısını birləşikli almadan ibarətdir. Kənd sakinini onu narahat edən problemlə bağlı ilk növbədə yerli icra orqanlarına müraciət etməli, ona inamı olmalıdır.

İcra hakimiyyəti başçısının kəndin problemlərini bir-bir sadələşməsi, onların həlli ilə bağlı görülməli işlər haqqında məlumat verməsi görüşə toplaşanların sanki ürayından xəbər verirdi. Qeyd olundu ki, köhnəmiş elektrik dayaqlarının dəyişdirilməsi, kənddə uşaq bağçasının tikintisi, kəndarası yolların düzəldilməsi, içməli su xəttinin çəkilməsi hazırda qarşıda duran vəzifələrin ən vacibidir. Məlumat verildi ki, bu istiqamətdə işlər aparılır, əlaqədar nazirlik və şirkətlərlə qarşılıqlı layihələrin icrası üçün tədbirlər görülür. Məsələn, “Azersu” Açıq Səhmdar Cəmiyyəti qarşısında bir sıra məsələlər qaldırılıb. Uşaq

bağçalarının müasir səviyyədə əsaslı şəkildə təmir olunması və yenilərinin inşası üçün də tədbirlər görülür. Bu yaxınlarda Samanlı kənd uşaq bağçasını əsaslı təmir edərək istifadəyə verilib. Növbə tədricən digər məktəbəqədər müəssisələrə, o cümlədən kənddəki uşaq bağçasının

da özlərinin ixtisaslı kadrlara ehtiyacı var, digər yerlərdən də mütəxəssis cəlb etməyə çalışılır. İbrahim Mustafayev bu məsələləri o qədər dəqiqliklə, tutarlı argumentlərlə izah edirdi ki, yerdən “doğrudur, doğrudur...” sözləri eşidilirdi.

Ağalar müəllim özü isə keçirdiyi ağır uşaqlıq illərinin ona həyatda həmişə çalışqanlıq, mübarizə əzmi verdiyini söylədi. Həyatının ən ağır günlərində

Kənd sakinini Əli Sarıyevin çıxışı da maraqla qarşılandı və sanki bir çoxunun “mən də qızıl zavodunda işləmək istəyirəm” sözlərinə tutarlı bir cavab oldu:

– Gəlincə baxaq, görək, bizim Arıqdamda neçə nəfər mal-qara və ya qoyun-quzu saxlayır. Rəqəmlərə nəzər salsaq güllənc bir vəziyyətlə qarşılaşacağıq. Kənddə 600-dən çox təsərrüfat var. Lakin mal-qaranın sayı cəmi 769-dur. O da bilirsiniz nəyin hesabınadır? Mənim kimi bütün həyatını təsərrüfata, torpağa bağlayan insanların hesabına. Təsərrüfat var ki, ən azı beş-on mal qarası var. Təsərrüfat da var ki, həyatında iki toyuq da saxlayır. Çünki tənəbdir, ələbaxan qoruyub, “mənə iş verin” deyib deməyə qoynur edir...

Başqaları da çıxış etdi, müəyyən məsələlərə toxundular və ümumi fikir bu oldu ki, torpaqdan iklili yapılaşmaq lazımdır. Özü də bunun üçün hər bir şərait yaradılıb.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

İnsan sağlamlığının qorunması başlıca vəzifələrdən biridir

Sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, ölkəmizin vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Dövlət başçısının göstərişi ilə həyata keçirilən genişmiqyaslı layihələrdən əldə edilən nəticələr bunu deməyə əsas verir ki, ölkəmizdə səhiyyə yeni, daha müəmməl mərhələyə qədəm qoyub.

Son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bölgələrin əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. İsimizlə əlaqədar rayonlarda tez-tez olur və bu tikinti işlərinin şahidiyik. Əminliklə demək olar ki, yaxın gələcəkdə Azərbaycanın bütün şəhər və rayonlarında müasir tibbi mərkəzlər olacaq.

Təqdir olunmalıdır ki, son illərdə 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, dövlət başçısının təşəbbüsüdür və dünyanın nadir ölkələrində belə müayinələr həyata keçirilir. Cənab Prezidentin bu təşəbbüsü irəliləməyə yeganə məqsədi odur ki, vətəndaşlar, sağlamlıqlarında olan hər hansı problemi vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.

Bir ofitalmoloq olaraq deyə bilərəm ki, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri kimi akademik Zərifə Əliyevə adına Milli Oftalmologiya Mərkəzi də həyata keçirdiyi tədbirləri gündən-günə artırır. 2005-ci ildən mərkəzin avtomobil səyyar klinikası müaməliyə olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasientlərə xidmət göstərir. 2018-ci ildən isə mərkəzin səyyar qatırı fəaliyyətə başlayıb. Səyyar klinikalar vasitəsilə respublikanın bölgələrində olur, göz xəstəliklərindən əziyyət çəkənləri müayinə edir, ehtiyac olanda əməliyyatlar həyata keçirilir.

Bilirik ki, diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Çox yaxşı qaldırılır ki, yanvarın 14-də Qobustanda açılan bu yeni xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Yeni təşkil edilən hemodializ və travmatologiya şöbələri Qaradağ rayonu tarixində ilk dəfə fəaliyyət göstərəcək. Həmçinin bu xəstəxana ətraf qəsəbələrin sakinlərinə də xidmət edəcək. Dövlət başçısı açılış mərasimindəki nitqində bu barədə bildirmişdir: “On minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi mənə daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün gəlməli olurlar. Bu da həm məsrəflər, həm də narahatlıqlar, əziyyətlər. Ona görə, burada indiki dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlıqlarını burada bərpa edəcəklər”.

Səhiyyəyə aparılan islahatlar bizi mütəxəssisləri çox sevindirir. Görürük ki, dövlət başçısının yeganə məqsədi insanların sağlamlığını qorumaq və onun qayğısına qalmaqdadır. Bunu cənab Prezidentin açılış mərasimində xüsusi vurğulamışdır: “Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Keçən ilin nəticələri çox müsbətdir. Ənənəm ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq”.

Yazgılı ABDİYEVA, tibb üzrə fəlsəfə doktoru



❑ **Yanvarın 26-27-də Badamdar qəsəbəsində yerləşən Dubai International Otelə V Azərbaycan Beynəlxalq Ariçılıq Konfransı keçiriləcək.**

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumatda bildirilir ki, konfransın əsas məqsədi

arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını

yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır. Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.

Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcəklər.

“Xalq qəzeti”

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ

Tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir. Lot-1. “Respublika Debat Gənclər Forumu- Yaz 2019”-un keçirilməsi.

Lot-2. Regionlarda gənclərlə işin təkmilləşdirilməsi məqsədində rayon (şəhər) gənclər və idman idarələrinin və gənclər evlərinin rəhbərləri üçün təlim kursunun keçirilməsi.

Lot-3. “Gənclər təşkilatları- yeni hədəflər və gələcəyə baxış” forumunun keçirilməsi.

Lot-4. “İdeya qazandı” televiziya müsabiqəsinin növbəti mövsümlərinin hazırlanması.

Lot-5. “Heydər Əliyev siyasi məktəbini öyrənilir” Gənc Liderlər Proqramı çərçivəsində məşğələlərin keçirilməsi.

Lot-6. İşgah günləri ilə əlaqədar hərbi təcavüz, etnik təmizləmə və işgalla bağlı faktların gənclər və gənclər təşkilatları tərəfindən dünya ictimaiyyətinə çatdırılması üçün sosial media vasitəsilə aksiyaların həyata keçirilməsi.

Lot-7. “Imagine Cup – 2018” gənclərin beynəlxalq innovasiya müsabiqəsinin Azərbaycan mərhələsinin keçirilməsi.

Tender iştirakçılara təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ixtisas

göstəriciləri və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 012 4658419 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs-Babayev Fuad Muxtar oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, gənclər təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22
Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və

digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 15 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin 1%-i məbləğində bank təminatını 25 fevral 2019-cu il saat 18.00-a qədər möhürlənmiş ikitəq bağlı zərflərdə ki nüsxdə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 26 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

1.	İngilis dilinin leksikologiyası və üslubiyatı-2	baş müəllim, 1 ştat
2.	Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası	baş müəllim, 4 ştat
3.	Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər	professor, 1 ştat, dosent, 1 ştat, baş müəllim, 1,5 ştat
4.	Tarix və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər	baş müəllim, 1 ştat
5.	German dillərinin tarixi nəzəriyyəsi və praktikası	baş müəllim, 1,5 ştat
6.	Regionşünaslıq	dosent, 1 ştat
7.	Xarici ölkələr ədəbiyyatı	professor, 0,5 ştat, baş müəllim, 1 ştat
8.	Azərbaycan ədəbiyyatı	dosent, 1 ştat
9.	Azərbaycan dilçiliyi	dosent, 1 ştat, baş müəllim, 0,5 ştat
10.	Pedaqogika	müəllim, 1 ştat

11.	Fəlsəfə və ictimai elmlər	dosent, 1 ştat
12.	Mülki müdafiə və tibbi biliklərin əsasları	dosent, 0,5 ştat
13.	Fransız dilinin leksikologiyası	kafedra müdiri
14.	Linqvokulturologiya	kafedra müdiri
15.	Informasiya texnologiyaları	kafedra müdiri

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan Respublikası təhsil nazirinin 9 mart 2011-ci il tarixli, 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına”, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirinin 7 avqust 1996-cı il tarixli, 401 sayılı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” sənədin tələblərinə uyğun bu elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədək rektorun adına yazılmış arıza ilə birlikdə aşağıdakı ünvana göndərməlidir.

Bakı şəhəri, AZ1014, R.Bəhbudov küçəsi 134, tel.- 441-22-78 (daxili-230), 441-22-79 (daxili -230).

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığa, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ

Mədəni-kütləvi tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir.

Lot-1. Bayram və əlamətdar günlər münasibətilə “N” sayılı hərbi hissələrdə səfərlərin təşkil edilməsi.

Lot-2. Gəncə, Şəki və Lənkəran şəhərlərində, Biləsuvar, Cəlilabad və Qax rayonlarında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində tədbirlərin keçirilməsi.

Lot-3. Gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi.

Lot-4. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılmasına həsr olunmuş forumun keçirilməsi.

Tender iştirakçılara təklif olunur ki,

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658416 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Əli Məmmədov).

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 15 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin 1%-i məbləğində bank təminatını 25 fevral 2019-cu il saat 18.00-a qədər möhürlənmiş ikitəq bağlı zərflərdə ki nüsxdə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 26 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

İştirak haqqı aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod -210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respublikası- nın Gənclər və İdman Nazirliyi

H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;

- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 15 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin 1%-i məbləğində bank təminatını 26 fevral 2019-cu il saat 18.00-a qədər ikitəq bağlı zərflərdə ki nüsxdə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 27 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Quba Rayon İcra Hakimiyyəti

Quba şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Quba şəhərində 48 mənzilli yaşayış binasının tikintisi.

Tender iştirakçılara tövsiyə olunur ki, yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak etmək haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə

H/h-AZ37AİB32051019446500246165
VÖEN- 4500248461

Bank- "Kapitalbank"-ın Quba filiali
Bank VÖEN- 9900003611
Kod- 200651

M/h- AZ- 37NABZ01350100000000001944

S.W.I.F.T- BIK AII BAZ-2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak etmək haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə

vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır.

(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak etmək haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki maliyyə

Tender komissiyası

“Azərikard” MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. IBM Avadanlıq və Sistem Program Təminatı üçün uzadılmış zamanət xidmətinin satın alınması.

Tender iştirakçılara təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı 300 manatdır.

VÖEN-1400318341

Bank-“Azərbaycan Beynəlxalq Bankı” ASC

“Müştəri Xidmətləri Departamenti”

Kod-805250

M/h-AZ03NABZ

01350100000000002944

VÖEN- 9900001881

SWIFT-IBAZAZ2X

H/h- AZ279IBAZ

40060019449311555120 AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs- Azər Səmədovdan (012 505 21 51 (8057)

və Azər Qarayevdən (012 505 21 51 (8064)) əldə edə bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (27 fevral 2019-cu il) sonra azı 30 (otuz) bank günü (yəni, ən azı 2019-cu il aprelin 18- dək) qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 2019-cu il iyunun 3-dək qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 26 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 27 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açıqlacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

BİLDİRİŞ

“Xalq qəzeti”nin 27 noyabr və 11 dekabr 2018-ci il tarixli nömrələrində **“Azərsu” ASC-nin** daxili vəsaiti hesabına havalandırma sistemlərinin təmiri işlərinin satın alınması məqsədilə dərc edilmiş tender elanında təkliflərin qəbulu vaxtı uzadılaaraq 2019-c

Xarici xəbərlər

Ukrayna

Qazın qiyməti qalxacaq

Bu ilin mayından etibarən Ukraynada qazın qiyməti 20 faiz artacaq. Bu barədə ölkənin sosial siyasət naziri Aleksandr Reva bildirib. Onun sözlərinə görə, bu, Beynəlxalq Valyuta Fondunun tələbi ilə bağlıdır. Əks təqdirdə ölkənin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı dayandırılı bilər.

Məlumatı TASS verib.

Rusiya

ATƏT-dən narazılıq



Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodin ölkəsinin ATƏT-lə əməkdaşlığa son qoya biləcəyini bəyan edib. Onun fikrincə, ATƏT-in rəqlamentində Rusiya qayış sanksiyalarla bağlı bəndlər hələ də saxlanmaqdadır. Buna görə də ölkəsi belə bir addım atmağa məcbur olub.

Volodin bildirib ki, Rusiya milli nümayəndə heyətlərinin səssərmə hüquqlarının alınması ilə bağlı bənd rəqlamentdən çıxarılmalıdır.

Məlumatı İnterfaks yayıb.

Əhali azalır

2018-ci ilin 11 ayı ərzində Rusiyada ölənlərin sayı doğulanların sayından 200 min nəfər artıq olub. Bu barədə baş nazirin müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, bu vəziyyət özünü daha çox Pskov, Smolensk, Tambov, Tver və Tula vilayətlərində göstərir. Bu ərazilərdə əhali hər min nəfərə 7 nəfər hesabı ilə azalır.

Əhali artımı yalnız Şimali Qafqazda, Tümen, Tuva və Yakutiya qeydə alınıb.

İnformasiyanı "Lenta.ru" verib.

Gürcüstan

Daha bir nəfər vəfat edib



Ölkədə "donuz qrip" adlandırılan virusdan daha bir nəfər vəfat edib. Məlumatı görə, dünyasını dəyişən 48 yaşlı Qori şəhərinin sakinidir. Ümumən bu, ölkədə H1N1 virusundan 17-ci ölüm halıdır. Yanvarın 14-də Gürcüstan Səhiyyə Nazirliyi 16 nəfərin vəfat etdiyini təsdiqləmişdi. Xəstəliyin sonuncu – 16-cı qurbanı 10 aylıq uşaq olmuşdu. Nazirliyin məlumatında qeyd olunurdu ki, artıq ölkədə virusa yoluxma halları azalmaqdadır.

Məlumatı "Sputnik Qruziya" yayıb.

İtaliya

"Ferrari" Mik Şumaxerlə müqavilə bağlayır

"Formula-1"-in yeddiqat çempionu Mixael Şumaxerinin oğlu Mik yaxın günlərdə "Ferrari"-nin yürüş komandası ilə təşəşlərdə iştirak etmək üçün müqavilə imzalayır.

On doqquz yaşlı alman pilotla müqavilənin bağlanması rəsmi şəkildə elan olunacaq. Bununla da Mik Şumaxer "Ferrari" akademiyasının üzvü olacaq və 2019-cu ilin yazında Bəhreyn və İspaniyada keçiriləcək yarışlarda iştirak edə biləcək.

Məlumatı "Motorsport" verib.

Hazırladı: Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı xəbərdarlıq edib.

Agentlikdən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumatda bildirilir ki, yanvarın 17-18-də şimal-qərb küləyinin sürəti saniyədə 20-25 metrə, ararib 30-35 metrədək güclənəcək. Açıq dənizdə küləyin sürətinin ararib 38-40 metrədək şiddətlənəcəyi gözlənilir. Dalganın hündürlüyü 3-5 metrə, bəzən 6-8 metrə çatacaq.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən



təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət

müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Gəmilərə xəbərdarlıq

Gəmilərin Hərəkatının İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə

bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Milli Mərkəz eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkatının İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

"Xalq qəzeti"

Rann şəhəri terrorçuların əlinə keçib



İŞİD təşkilatına bağlı terrorçu qrupun Nigeriyanın şimal-şərqində yerləşən Rann şəhərini ələ keçirdiyi bildirilir.

"Reuters"-in yaydığı xəbərə görə, şəhər bütövlükdə terrorçuların nəzarəti altına keçib.

Məlumatda deyilir ki, hökumət təmsilçilərinin tərk etdiyi şəhərdə ordu və terrorçular arasında qanlı döyüşlər

gedir. Tikililərin bir hissəsinin dağıldığı, sakinlərin öz evlərindən didərgin düşdüğü bildirilir.

Yerli "The Daily Post" nəşrinin yazdığına görə, Rann şəhəri 2016-cı ildə "Boko Haram" ekstremist təşkilatından ayrılaraq İŞİD-ə sadiqlik andı içmiş "Qərbi Afrika İslam Dövləti" tərəfindən işğal edilib.

Qeyd edək ki, adıçkəilən bu təşkilatla mübarizə Nigeriyanın 2015-ci ildə hakimiyyətə gəlmiş dövlət başçısı Məhəmməd Buxarinin seçiqəbağı kampaniyasının əsas şağı idi. Hesab edilir ki, bütöv bir şəhərin terrorçuların əlinə keçməsi Buxarinin bu ilin fevral ayında keçiriləcək növbəti seçkidə

yenidən prezident seçilmək planına böyük zərbədir.

Xatırladaq ki, Rann şəhərinin işğalı Qərbi Afrika İslam Dövləti təşkilatının Nigeriyadakı ilk qələbəsi deyil. Belə ki, ötən ilin sentyabr ayında terrorçuların hərbi bazaya hücumu nəticəsində 30 Nigeriya herbçisi öldürülmüşdü. Hərbi bazanı bir müddət ələ keçirən yaraqlılar hava zərbələri ilə zərərsizləşdirilmişdilər.

Dekabrda isə terror qruplaşması Baqa şəhərinə hücum edərək, 30 min insanın qaçqın düşməsinə səbəb olmuşdu. Yanvarda şəhər ordu tərəfindən geri qaytarılmışdı.

Aida AYSA, "Xalq qəzeti"

"WhatsApp" yeni funksiyaları sınaqdan keçirəcək

"WhatsApp" messengerinin təhlükəsizliyi gücləndirilir. Qeyd edilir ki, istifadəçi sözügedən messengeri yalnız onun barmaq izi skaner tərəfindən oxunub tanındıqdan sonra açə biləcək. Bu barədə "life.ru" məlumat verib.

Bildirilir ki, yeni funksiyaları sazlama-lardan aktivləşdirmək mümkün olacaq və "Android" əməliyyat sisteminin

"Marshmallow" və daha yeni versiyalarının idarəetməsi altında işləyən smartfonlarda dəstəklənəcək. Alternativ



autentifikasiya üsulu kimi pin-kod təklif edildiyindən messengerin daha təhlükəsiz olacağı bildirilir.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

İranda güclü qar və çovğun



İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilərdə və yollarda 1800 vətəndaşa kömək göstərilir.



Trend-in məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Selimi deyib.

Onun sözlərinə görə, ötən 48 saat ərzində 14 vilayət – Həmədan, Mazandaran, Lorestan, Kürdüstan, Qəzvin, Simnan, Zəncan, Xuzistan, Çahar-Mahal və

Bəxtiyari, Əlborz, İsfahan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətində güclü qar yağıb və çovğun olub.

Selimi əlavə edib ki, çoxlu sayda insan müvəqqəti məkanlarda yerləşdirilib. 275 avtomobil isə qardan çıxarılıb.

Hava proqnozu

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ararib güclənən cənub-qərb küləyi əsəcək. Gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm cive sütunundan 752 mm cive sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək.

Gecə 0-5, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.


Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-

qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə ararib güclənəcək. Gecə 4-7, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Rusiya–ABŞ məsləhətləşmələri başa çatıb



Dünya Cenevrədə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə (DRSMD) üzrə Rusiya–ABŞ məsləhətləşmələri başa çatıb. Məlumatı "İnterfaks" verib.

Rusiya tərəfindən danışıqlarda xarici işlərin nazirinin müavini Sergey Ryabkov, Amerika tərəfindən isə dövlət katibinin birinci müavini Andrea Tompson iştirak ediblər. Görüş Rusiyanın BMT-də və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyinin binasında mətbuat üçün qapalı şəraitdə keçirilib.

Bu, ABŞ Prezidenti Donald Trampın oktyabrın 20-də ölkəsinin müqavilədən çıxmaq niyyətini bəyan etməsindən sonra baş tutmuş ilk məsləhətləşmələrdir. Tramp bu qərarını Rusiyanın müqavilənin şərtlərini pozması ilə əsaslandırmışdı.

Son illərdə Moskva və Vaşinqton bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edirdi. Rəsmi Moskva dəfələrlə bəyan edib ki, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. XİN başçısı Sergey Lavrov qeyd edib ki, amerikalıların müqaviləyə əməl etməsi ilə bağlı Rusiyanın ABŞ-a qarşı çox ciddi sualları var.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"



Əfqanıstanın paytaxtı Kabilə baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub, 90 nəfər xəsarət alıb. "İnterfaks"-ın məlumatına görə, xəsarət alanlardan 23-ü uşaqdır.

Kabil polisi bildirib ki, faciə 9-cu polis dairəsində, "Green Village" mikrorayonunun ərazisində baş verib. Burada beynəlxalq qeyri-hökumət təşkilatları yerləşir və xeyli xarici ölkə vətəndaşları yaşayırlar.

Hələlik terror aktına cavabdehliyi heç bir təşkilat öz üzərinə götürməyib.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Moskvada üç metro stansiyası bağlanıb



Rusiyanın paytaxtı Moskvada metronun "Okrujnaya", "Verxniye Lixobori" və "Seliqorskaya" stansiyaları bağlanıb.

Stansiyaların bağlanması səbəb onların su ilə dolmasıdır. Müvəqqəti olaraq metro stansiyaları arasında işləyən 50 marşrut avtobusu açılıb. Avtobuslar səmərəliliklə pulsuz xidmət edəcək.

Hökumət çalışır ki, metrodakı nasazlığı tezliklə aradan qaldırsın.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı İşlər İdarəsinin kollektivi iş yoldaşları Rəsim Həsənova həyat yoldaşı

MÖVLANƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şəbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7212
SİFARİŞ 144
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00